

ABB ASC-də ödəniş kartları üzrə

TARİF CƏDVƏLİ

1. VISA ödəniş sistemi üzrə									
1.1.1	1 illik	4	10	-	15	30	30	50	200
1.1.2	2 illik	6	15		30	60	45	75	300
1.1.3	3 illik	8	20	10	45	90	60	100	400
1.2	Mastercard ödəniş sistemi üzrə								
	Müddət	MC Web-Card	MC Standard	MC Business Sahibkar Card (Sahibkart)	MC Business (korporativ və biznes)	MC Gold	MC Platinum ¹	MC Yuventus Platinum ²	MC World Elite ¹
1.2.1	1 illik	4	10	-	15	30	50	-	300
1.2.2	2 illik	6	15		30	45	75		450
1.2.3	3 illik	8	20	10	45	60	100	30	600
1.3	UnionPay ödəniş sistemi üzrə								
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum					
1.3.1	1 illik	10	30	50					
1.3.2	2 illik	15	45	75					
1.3.3	3 illik	20	60	100					
1.4	American Express ödəniş sistemi üzrə								
	Müddət	American Express Green Card ³	American Express Gold Card ³	American Express Platinum Card ³					
1.4.1	1 illik	-	-						
1.4.2	2 illik								
1.4.3	3 illik			120					

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştəridən xidmət haqqı tutulur bilər.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş oluncan müştəri tərəfindən əvvəlcədən ödənilir.

1- Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müddətdən xidmət haqqı tutulma bllar.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətində buraxılır və xidmət haqqı kart sifariş olunanın müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartını alan müştəriyə, eyni hesaba əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green – MC Standard, American Express Gold – MC Gold, American Express Platinum – MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciət etdiyi gündən buraxıldığı halda Bankın mövcud tariffəri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron, VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının satışı dayandırılıb.

	Müddət	TamKart VISA Classic	MasterCard Standard	TamKart VISA Gold	TamKart MasterCard Gold	TamKart VISA Platinum	MasterCard Platinum
1.5.1	5 illik	500	500	2000	2000	5000	5000

4 - TamKart debet məhsulları fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd olmaqla ödəniş kartının valyutasına uyğun olaraq mədaxil edildikdə pulsuz təqdim ediləcək.

4 - TamKart debet məhsulları fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd olmaqla ödəniş kartının valyutasına uyğun olaraq mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir.

2	Kart vasitəsilə nağd vəsaitin alınmasına görə komissiyon haqqı				
	Vəsaitin alınması	Visa (İnternet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (Classic, Gold, Platinum) kartları		American Express kartları, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, Mastercard Yuventus Platinum və ABB-da nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
2.1	ABB-nin ATM və POS-terminallarından ⁵	1% min.1 AZN/USD/EUR/GBP		1.5% min.2 AZN/USD/EUR/GBP	0% ⁶
2.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ATM və POS-terminallarından	1.5% min.2 AZN/USD/EUR/GBP		2% min.2 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP
2.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP		2% min.3.5 AZN/USD/EUR/GBP	1.5% min.3.5 AZN/USD/EUR/GBP
2.4	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP		2% min.6 AZN/USD/EUR/GBP	1.5% min.6 AZN/USD/EUR/GBP

5 - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nağd vəsaitin verilməsinə görə də tətbiq olunur (kredit limiti istisna olmaqla).

6 - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nağd vəsaitin alınmasına görə komissiyon haqqı - 1.0% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətlə verilən kreditin alınmasına görə komissiyon haqqı - 1.5% (minimum 2 AZN/USD/EUR/GBP).

"Cash by code" xidmətinə görə komissiyon haqqı				
		Gold, Platinum, Business), Mastercard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum) kartları	MC, World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	taqaüdü və ABB-da nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
3.1	Vəsaitin köçürülməsi: - Azərbaycan Respublikasının ərazisində (minimal məbləğ 10 AZN və ya onun ekvivalenti; maksimal məbləğ 1,000 AZN və ya onun ekvivalent)	1.15% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.15% min.0.5 AZN/USD/EUR/GBP Kredit limitinin hesabına (ABB və digər banklar) 1.65% min.2 AZN/USD/EUR/GBP

4	“Unique” (mərc oyunları və s.) və “quasi-cash” (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komissiyon haqqı 7			

4.1	ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.)	1% (min. 1 USD ekvivalentində)	1.5% (min. 1 USD ekvivalentində) AMEX (min. 2 USD ekvivalentində)	0%
4.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (min. 3.5 USD ekvivalentində)	2% (min. 3.5 USD ekvivalentində)	1.5% (min. 3.5 USD ekvivalentində)
4.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (min. 5 USD ekvivalentində)	2% (min. 5 USD ekvivalentində)	1.5% (min. 5 USD ekvivalentində)

7 Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Card, VISA PrimeCard Debit və Maestro kartları üzrə:

- Ölkədəki "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 1 manat ekvivalentində) komissiyon haqqı tutulur.

- Ölkədəki 6050 və 6051 MCC kodlarla aparılan əməliyyatlar üçün komissiyon haqqı tutulmur.

- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 1 manat ekvivalentində) komissiyon haqqı tutulmur.
- Ölkədaxili 6050 və 6051 MCC kodlarına əməliyyatları üçün komissiyon haqqı tutulmur.

5	Kartlararası köçürmələrə görə komissiyon haqları ⁸			
	Köçürmə növü	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Mastercard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum), əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-da nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	American Express kartları	Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları
5.1	"Azarikard" MMC tərəfindən xidmət olunan ödəniş kartlarına köçürmə (KartTransfer)	0.15% min. 0.6 AZN/USD/EUR/GBP	1.65% min. 0.6 AZN/USD	1.5% min. 0.6 AZN/USD/EUR/GBP
5.2	Ölkədaxili digər maliyyə kredit təşkilatlarına köçürmə (gündəlik limit - 2000 AZN)	0.5% min. 1.60 AZN/USD/EUR/GBP	1.65% min. 1.60 AZN/USD	1.5% min. 1.6 AZN/USD/EUR/GBP
5.3	Xarici maliyyə-kredit təşkilatlarına köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 AZN)	1% (min. 3 USD ekvivalentində)	—	1.5% (min. 3 USD ekvivalentində)
5.4	Ölkədaxili maliyyə-kredit təşkilatlarının kart sahibləri tərəfindən digər yerli maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 2000 AZN)	0.5% (min. 1.5 USD ekvivalentində)	0.5% (min. 1.5 USD ekvivalentində)	0.5% (min. 1.5 USD ekvivalentində)
5.5	Ölkədaxili maliyyə-kredit təşkilatlarının kart sahibləri tərəfindən xarici maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 AZN)	1.2% (minimum 4 USD ekvivalentində)	1.2% (minimum 4 USD ekvivalentində)	1.2% (minimum 4 USD ekvivalentində)

⁸ - Əmək haqqı kartları üçün güzəştli müddədə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP).

8 - Əmək haqqı kartları üçün güzəştli müddətdə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP).

		Visa (İnternet, Electron, Classic, Gold, Platinum, PrimeCard, Infinite, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business), Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-da nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
6.1	ABB-nin filial/şöbələrində, POS-credit xidməti, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın iştirakı olmadan) xidməti vasitəsilə kart hesabına daxil olunmuş vəsaitə görə	0%	0%
6.2	Ödəniş kartlarından aparılmış köçürmə və digər köçürmə vasitəsilə kart hesabına daxil olunmuş vəsaitə görə ("Granat" təcili pul köçürməsi vasitəsilə daxil olmuş vəsaitlərə şamil olunmur)	0%	0,5% ⁹

9 - Azərbaycan Respublikasının Cənubəbatı iqtisadi bölgəsinin və ətraf rayonlarının işlədilmə azad edilməsi ilə bağlı qərar dövlətdə fiziki şəxsin sahib olması ilə əlaqədar onun və əlaqədar olan və əlaqədar olmayan

9 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şəhid olması ilə əlaqədar onun və ailə üzvlərinin, həmçinin yaralanan hərbiçilərin, xeyrinə pul köçürmə və ya bank hesabları vasitəsilə daxil olmuş vəsaitə görə (döfn pulu və digər müavinətlər, sığorta ödənişləri, maddi yardımlar və s.) komissiyon haqqı tətbiq olunmur.

7	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komissiyon haqqı ¹⁰		
7.1	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)	10 AZN	
7.2	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)	20 AZN	
7.3	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətinin tarifi + 10 AZN	

10 - Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir.

8	Digər xidmətlərə görə komissiyon haqları		
8.1	Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün) ¹¹	10 AZN	
8.2	Bloklanmış PIN kodun bərpası	pulsuz	
8.3	PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti	1 AZN	
8.4	PIN Erase (müştərinin unutduğu PIN kodunun bərpası) xidməti (hər əməliyyata görə)	2 AZN	
8.5	"SMS xəbərdarlıq" xidməti	0.40 AZN aylıq ¹²	
8.6	Pensiya kartları üzrə yalnız daxilolmalar üzrə "SMS xəbərdarlıq" xidməti [*]	0.10 AZN aylıq	
8.7	Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB məntəqələrində nağd vəsaitin verilməsi bir POS-terminal üzrə min 100 USD maks. 5000 USD	1.5%	
8.8	Chargeback əməliyyatına görə xidmət haqqı	Ölkə daxili əməliyyat üçün 5 AZN Ölkə xarici əməliyyat üçün 20 AZN	
8.9	Müştərinin təkidli ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı ¹³	Arbitraj sorğu – 20 AZN, Arbitraj udulursa – 900 AZN	
8.10	Kart yarasız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmayaraq yeni kartın verilməsi ¹³	5 AZN	
8.11	Kart müştəridən əslı olmayan səbəblərdən yarasız hala düşdükdə (məqnit zolağının və ya çipin oxunmaması, kart pəstahının və ya PIN zərfinin əvvəlcədən yarasız olması) ödəniş kartının yenilənməsi	pulsuz	
8.12	Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi ¹⁴	Kartın növündən asılı olaraq bankın mövcud tariffərinə uyğun	
8.13	Priority Pass xidmətinin göstərilməsi üçün verilmiş kart itirildikdə, oğurlandıqda və ya yarasız hala düşdükdə yeni kartın verilməsi	20 USD və ya ekvivalenti	
8.14	"3D Secure SMS-qeydiyyat" xidmətinə qoşulma	pulsuz	

* - 01.01.2023-ci il tarixində "SMS xəbərdarlıq" xidməti pulsuzdur.

11 - İş günləri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlanır.

12 - VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Gold, VISA PrimeCard, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün pulsuz.

13 - Prosedurların başlanılması üçün müştərinin ödəniş qabiliyyətliyi nəzərə alınmaqla ilk olaraq, ariza verilirken, sığorta depozitinin tutulması və gələcəkdə proses udulduqda xərcəlinin müştəri hesabına qarşılanması təmin edilir.

14 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şəhid olması ilə əlaqədar onun ailə üzvlərinin, həmçinin yaralanan hərbiçilərin pensiya və sosial müavinət ödəniş kartları üzrə xidmət haqqı tutulmur.

9	ƏLA kart üzrə tariffər		
9.1	Xidmət haqqı:		
9.2	"Korporativ pərakəndə" segmenti və pensiyaçılar üçün	pulsuz	
9.3	Digər müştərilər	10 AZN	
9.4	Digər tariffər	Bankın mövcud tariffərinə uyğun	

10	Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri			
10.1	Kartlar üzrə kreditin növü	Valyuta növü	Faiz dərəcəsi	
			Limit çərçivəsində	Limitdən artıq
10.2	Güzəşt müddəti olan	AZN	28%	56%
		Xarici valyuta	22%	44%
10.3	Güzəşt müddəti olmayan	AZN	24%	48%
		Xarici valyuta	18%	36%